



Şəddat CƏFƏROV

*"Bakı mətbəsi"nin direktoru,
Respublikanın ilk poliqrafi alimi,
iqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru,
Azərbaycan və Rusiya Yazarları və
Jurnalistlər Birliklərinin üzvü*

Hər bir insanın həyatında əlamətdar, xüsusi qeyd olunan, əgər belə demek mümkündür, hesabat mərhələsinə öks etdirən tarixlər var. Əsasən yaradıcı insanlar üçün belə hesabat mərhələləri 50 yaş, 60 yaş, 70... 80... ve sonrakı mərhələlər diqqətde olur. Görünür, elə bu sebəbdən də Əli Rza Xələfinin 60 illik yubileyi geniş ədəbi ictimaiyyət tərəfindən xüsusi cəsəd ilə qarşılıqlı. Televiziyyada müxtəli səpgili verilişlər oldu. Radiodakı çıxışları ilə dinləyicilərə yaradıcılıq yolu haqqında geniş və əhatəli məlumat verən sonərək 60 yaşıdan sonra da ədəbi fəaliyyətini davam etdirəcəyi haqqında istəklərini bildirdi.

Əlbəttə, yaşamaq və yaratmaq istəyi nə qədər güclü olsa da, tale hökmərlərindən de çıxmır olmur. Amma hər halda həmin 60 illik yubiley günlərində indi 10 ilə yaxın vaxt keçir. Bu 10 illik ərzində onun bir neçə kitabı çap olunub. Ən başlıcası, bizim sevimli qəzeti "Kredo" çətinliklə də olsa nəşrini daydardırmışdır. Həftədə bir dəfə müntəzəm olaraq Əli Rza Xələfinin yaradıcılıq mühiti haqqında məlumatla görüşümzə gelir.

"Əli Rza Xələfli - 60" seriyasından III cildin məziyətləri haqqında danışmaq istədim. Bu kitab üçün "Sənət yanğısı, yurd sevgisi" essesini Xələfinin "Həsratın üzü bəri" kitabından epigraf kimi mən secdim: "...hər bir sənətə onu yaradıcılığa sövq edən daxilində yeraltı magma kimi hərəkət edən enerjini başqalarından daha yaxşı görür və dərk edir. Bəzən şair "hamin yeraltı magma"-nın tasrı ilə, daxili enerjinin hərəkəti ilə özünü, sözünü bilmir. Sənki həvalanmış olur, çıxışları emosional duyğularla müşayit olunur, bir sözə, ruhun dili ilə danışır. Bu zaman o başa düşülmür. Qəribə adamlar siyahısına salınır. Hamının birtəhor baxşımı belə ruh adamlarını cəmiyyətdən təcrid edir. Belələri əsəsan, ya mühit, ya şərait olmadığını görə özünü ifadə bilmir. Yaradıcılığını, daxili alamindəki enerjinin hərəkətini reallaşdırma bilmədiyindən nəinki ruhən, hətta cismən mahv olur. Dəfələrlə belə təhlükələrlə özünə də qarışlaşmışam. Ancaq sənətkarı qoruyan gözögörünməz güc var; bu söz, sənət yanğısı, yurd sevgisidir". Bu kitabı açan hər kəs, hər bir diqqəti oxucu bə kiçik düşüncə parçasını oxuyandan sonra müəllifin mənəvi mühitinin hansı meyarlarla formalasdığını asanlıqla görə bilər. Həqiqətən, Xələfinin təbətiində özünü göstəren əsas cəhət sözə vərgüləndür. O sənki sözə nəfəs alır, sözə yaşayır, həyatının mənasını da sözə tapır.

Kitabın tərtibçisi filosof-tənqidçi Sabir Beşirovdur. Onu Əli Rza Xələfli yaradıcılığına bağlayan əlaqə ədəbiyyata, sözə bağlılıqın müstərekliyidir. Şübhəsiz, dostluq, doğmaliq da müəyyən məhiyyət kəsb edir. Sabir Beşirov da doslu Əli Rza Xələfli ilə şəxsi münasibətlərində de sedaqt hissini axıracan qorudur. Cox tövəssüf ki, həyatdan vaxtsız ge-

dən tənqidçi-filosofun bundan sonrakı yaradıcılığı onun özü ilə əbədiyyətə qovuşdu. Amma hər halda Sabir Beşirov Əli Rza Xələfli yaradıcılığını ehtiva edən bu zəngin ədəbi aləmin məziyyətlərini üzə çıxaran yazıları bir araya getirə bildi. O, kitaba çox dəyerlər bir "Ön söz" yazıb. Hetta "Ön söz"ün əvvəldəki bir neçə cümlə göstərir ki, o, Xələfli yaradıcılığını nə qədər həssaslaşdırıq qarışır: "Hamipa manə elə gəlib ki, Xələfli dəqiq işlayan duygù, hissiyat mexanizmidir. Vaxt ölçülü saat... görkəmli esseist Rafael Hüseynovun "Sabirin saatı" esəsini yada düşür. O saat bu günə işləyir, sabah da işləyəcək". Maraqlı müşahidədir. Akademik Refael Hüseyinov böyük ədəbi məktəbin banisi olan Sabirin yaradıcılığına münasibət bildirərək saat müqayisəsindən yerində istifadə edib. Sabir Beşirov isə həmin müqayisəni Xələfli yaradıcılığına da aid edir. Və özünəsən improvisə ile münasibət işləyir.

Məlumdur ki, Əli Rza Xələfli 80-ci illər ədəbi naslinin nümayəndəsidir. Bu nəsil üzən yanaşılsa, guya ki, hamar yol keçib. Amma əslində böyük deylər. Çünkü 80-ci illər böyük Sovetlər dönenin siyasi çöküş mərhələsinin başlanğıcı dövrdür. Sənki həmin dövrdə içtimai-siyasi həyatımızda bir zələzələ başverdi. Ölçülər daqılmağa, meyarlar itməyə başlıdı. Bu mərhələdə çoxları öz yaradıcılığına yenidən baxmali oldu. Bir çox yazıçıları isə yeni ədəbi meyarlara

Nəhayət, qeyd etmək yerinə düşər ki, bu merhələdə bir çox sənətkarlarımız sinix düşəndi, istedadlarına, zəhmətlərinə güvenib yaradıcılığı davam etdilər. Dövrün siyasi-mənəvi mühitini öks etdirən feal publisistika yaradıcılığı bu merhələdə Əli Rza Xələfinin de esa istinadı oldu.

Ən başlıcası, XX əsrin sonlarında doğru çox böyük axınla mənəvi mühiṭinə gələn müxtəlif yönü, müxtəlif cəşidli mətbuat organları fealiyyətə başladı. Əli Rza Xələfli de özünün publisist yazıları ilə müxtəlif qəzetlərde çıxış edirdi. Söz yox ki, Xələfinin ədəbi tələyində "Kredo" qəzetiñin özünəsən yeri var. Əger belə demək mümkünsə, bu qəzət onun bütün ədəbi imkanlarını üzə çıxardıb. Amma təkcə onun yox, onun ətrafında birləşən digər ədəbi qüvvələr de qəzətdə bir növ özlərini təpərlər. Ədəbi mühitimizde "Kredo" qəzetiñin özünəsən işi parlamağa başladı.

Filosof-tənqidçi Sabir Beşirov Xələfinin onun ədəbi dostlarının yaradıcılığında xüsusi mərhələ yaranan "Kredo" qəzeti ilə bağlı müşahidəleri ni də xüsusi həssaslıqla qəleme alır: "Xarakterizə olunan dövrün siması yaradıcılığında öks etdirən, dövrün mənəvi mənzərəsinin az qala görə bilmədiyim rənglərinə söz gətirən müllişlərən dən edə ötən il 60 illik yubileyini ədəbi içtimaiyyətin geniş şəkildə qeyd etdiyi dostum Əli Rza Xələfidir. Bu günlərdə onun "Əbədi həyat arzusu" ki-

da birləşdirir bu qəzət". Daha Ə.Xələfinin ədəbi prosesdəki yerini və təsir gücünü bəsqa cür necə ifadə etmək olar? Zənnimə, dəqiq müşahidədir, səmimi, inamlı münasibətdən qaynaqlanan qənaətdir". Azərbaycan ədəbiyyatının görkəmli ustası və xalqımızın müdrik ağsaqqalı Anarın müşahidələri hem de Xələfli yaradıcılığının istiqamətini də müyyənleyəndirir. Görünür, Sabir Beşirov özü də həmin müşahidələrin deyəri ni yaxşı bildiyindən fürsəti qaçırır.

Hər kəs doğulub-böyüdüyü yer, məkan insanın şəxsiyyətində müəyyən iz buraxır. Buna biz "yaddaş izi" deyirik. Xələfli üçün də yaddaş izinin en parlaq obrazı "Hasrat köprüsü" adlandırdığımız Nudaferindir.

Coxlu müelliflərin qəleme aldığı dəyəri yazılarından misallar getirmək olar ki, bununla da Xələfli yaradıcılığının zənginliyinə şübhə yeri qalmaz. Amma Sabir Beşirov qeydlərində Teymur Bünyadovun qeydlərinə istinad mənim de diqqətimi çəkdi. Həmin qeydlərde görkəmli akademikin həssas münasibəti oxucuda qürurverici hissələr oyadır. O, Xələfinin "Həqiqətsən, əfsanəsən" deyə epitetləyir. Sabir Beşirov Teymur Bünyadovun qeydlərinə istinadın yazır: "...Yubiley ərəfəsində yazılmış qeydlər sırasında akademik Teymur Bünyadovun "Həqiqətsən, əfsanəsən" esəsi bir növ zamanın etirafıdır: "Düşünürəm. Sən kamal dəyrəsən. Ensiklopedik biliyə, geniş eruditisəyə, güclü mənqıqə, dərin mü-

"XƏLƏFLİNİN DÜŞÜNCƏ SAATİ"

cavab verə bilmədiyi üçün tarixin arxivinə getdi. Sabir Beşirov 80-ci illəri çox həssaslıqla karakterize edir. Oxucularımız üçün də maraqlı olacağının düşündüründən həmin mərhələnin Sabir Beşirov qəlemlə ilə yaradılmış portretini burada məmənluqla təqdim edirəm: "80-cılarda ədəbi naslinin yanğılığı mənəvi sarıntıları bütün XX əsrin an xəsili dövrü - 30-cu illərin təbiəti ilə müqayisə etmək olar. Doğrudur, 30-cu illərin ədəbi tarixi xronikasında əsas "imza" qan və gyllədir. 80-cılardın tələyində isə əsas imza mahiyyətə heç də o "imzalardan" geridə qalmayan, insanı mənənənən, onun ruhunu dağıtmaya yönələn, bir-biri təkzib edən dəyişən hadisələrin baxş elədiyi ağrılardı, acıları. Bu mənada, "80-cılardı" yaradıcılıqları tələtlərən heç də hamar bir yolu yoluçmamı təsəvvür etmək olmaz. Onlar elə bir mənəvi mühitdə formalaşdırılar ki, bu mühitin mənəvi ölçüləri baş verən hadisələrə rəğmən dəyişkən və bəzən, hətta sürüşən idir. Bir növ "80-cılardı"ın tələyində, ömrü payına düşmən bütün bir qəriən o qədər ziddiyətli idi ki, sanki bu ziddiyətlər bir xaos, bir qarışılıq toru ididi. Az qala bu xaosun içərisində bütün ədəbi nəsil itməkdə idi. Ancaq buludlar dağılıb havalər açıldıqca, içtimai-siyasi mühitin tüstünləri çöküldü, bir çox mətbətlərlən üzərinə aydınlıq düşür. Və bu aydınlaşdırıcı parlaq zəka, aydın düşüncə və on başlıcası, sənəsiz sadakarlılığı yaradırmadı olan bir çox müəlliflərin mənəvi qəzətini bərpa etdi. Doğrudur, onlara ümumi say tərkibi çoxdur. Üslub, müraciət etdikləri ədəbi janr, tapındıqları estetik görkəmlər fərqlidir. Onları bir-biri təbətədirən dələlərənən mətbuatlıqda bir-biri ilə müxtəliflikdə bir-biri ni tamamlayan keyfiyyətlərdir. Etnik mənəvi yaddaş müraciəti tarixi keçmişə baxış, müqəddəs dəyərlərə toxunulmaqla mövqeyinə kifayat qədər aydınlıq gətirir: "- Əziz dostlar, biz bu gün Ə.Xələfinin 60 yaşıni qeyd edirik. Əli Rza iki Azərbaycanın - Şimali və Cənubi Azərbaycanın sərhədində, Cabrayıl torpağında döyünlərənən qəzətindən qədəm basıb. Baş redaktoru olduğu "Kredo" qəzeti də bir körpüdür - yaradıcılıq körpüsü. Ədəbi yaradıcılıqla məşğul olanları bir ar-

tabına yazdığım rəydən bir məqamı xəturlatmaq istədim: "Fenomen yaddaş, ensiklopedik biliyə, heyrətamız enerjiyə malik Əli Rza Xələfinin elə təkə "Kredo" qəzetiindəki işi bəsdir ki, "başını qasımaga" vaxtı olmasın. Azərbaycan jurnalistikə məkanında xüsusi yeri, barmaqla sayılacaq qədər as olan, mövqeyini, simasını saxlayan qəzelər içərisində "Kredo" nüvə böyük bir ziyanı orduşu - müəllifləri var və bu ordunu dağılmışa qoymayı da, şübhəsiz, Əli Rza Xələfidir. AMEA-nın müxbir üzvü Nizami Cəfərov onu "gözel qələm (və ürk) sahibi" adlandırmadıq qəhfidir". Görkəmli fikir və düşüncə adminin bu qəhf qənasının necə şirk olmayım!...". Qəzət işi ilə yaxından tanış olan, mətbuatlıx six əlaqə saxlayan hər kəs yaxşı bilir ki, bu yondə işin öz çətinlikləri var. Bütün gün ərzində qəzət gələn yazıları seçmək, redakte etmək, qəzətin üzüne çıxarmaq redaktordan böyük enerji tələb edir.

Xələfi isə qəzətə bütün yarlılığı ilə bağlı olduğundan yorulmur, usanır. Sabir Beşirov demis, başını qasımaga vaxtı olmasa belə, yeni yaradıcılıq örnəkleri ilə çıxış edir. Ele "Əli Rza Xələfli - 60" III cildində toplanmış məqənlərdə də onun yeni əsərləri haqqında təhlillər əsas yer tutur. Qurban Bayramovun, Vəqif Yusiflinin, Qəzenəfər Kəsimovun, Ağəsən Bədelzadənin... onlarca dərəgə müəlliflərin qeydləri göstərir ki, Xələfinin yaradıcılığı həmişə qızılırlı yaradırmadı olan bir çox müəlliflərin mənəvi qəzətini bərpa etdi. Doğrudur, onlara ümumi say tərkibi çoxdur. Üslub, müraciət etdikləri ədəbi janr, tapındıqları estetik görkəmlər fərqlidir. Onları bir-biri təbətədirən dələlərənən mətbuatlıqda bir-biri ilə müxtəliflikdə bir-biri ni tamamlayan keyfiyyətlərdir. Etnik mənəvi yaddaş müraciəti tarixi keçmişə baxış, müqəddəs dəyərlərə toxunulmaqla mövqeyinə kifayat qədər aydınlıq gətirir:

"- Əziz dostlar, biz bu gün Ə.Xələfinin 60 yaşıni qeyd edirik. Əli Rza iki Azərbaycanın - Şimali və Cənubi Azərbaycanın sərhədində, Cabrayıl torpağında döyünlərənən qəzətindən qədəm basıb. Baş redaktoru olduğu "Kredo" qəzeti də bir körpüdür - yaradıcılıq körpüsü. Ədəbi yaradıcılıqla məşğul olanları bir ar-

lahız qabiliyətinə malik bənzərsiz yarzarsın. Cox yaxşı, çox pakızə. Bundan aydınlaşdır. Hamunun bildirilər. Lakin mən düşünürəm ki, daha üstünsən: ağlasıbmaz, xəyalagalmaz möcüzəsən. Həqiqətdən qanadlanan əfsanəsən, nağıllar almanısan" göründüyü kimi, akademik dövrümüzün canlı ensiklopediyası kimi məşhur olan Teymur Bünyadov Xələfini yaxşı tənir, nəşr olunmuş əsərləri və ən başlıcası, "Kredo"nın körpülik missiyası ilə onu dəyərindən qıymətləndirir. Şübhəsiz, bu dəyərlərdən və Xələfli yaradıcılığına, ədəbi içtimaiyyətinə, məlumatlı manəvi mühitini özündə təcəssüm etdirən simalara münasibət baxımından kifayat qədər obyektivdir, artıq zamanın sınadından çıxmış münasibətdir. Siqəlti, gücünü zaman-zaman saxlayacaq qıymətdir". Əlbəttə, hər bir kitab bir abidədir. Daş üzərində yaxıdır. Bu menada Teymur Bünyadovun qeydləri də, elə Sabir Beşirovun özünün yanaşması da sözün haqqı mənasında yaşıri məhiyyət kəsb edir.

Professor N.Şəmsəridən "Ehitirəsiz dahiyanə heç nə yardımır", professor Camal Mustafayevin "Söyüñ sepinə tapınmaq", professor Buludxan Xələfovun "Tərənnün əbədi qüdrəti", Nizami Cəfərovun "Əbədi həyat arzusu", Hafiz Rüstəmin "Damcılının göz yaşları"... kimi yazıları həyəcansız oxumaq olmır. Bu yazıların belə hissəyati, emosional bir terzədə qəleme alınmasının əsas sebəbi Xələfinin əbədi yaradıcılıq örnəkləridir. Kitabdakı çoxlu yazıları xarakterize etmək, təhlile çəkmək olardı. Ancaq bir qəzət məqəlesi üçün elə bu yazardıqların da bəs edər. Sabir Beşirov deyəri "Ön söz"ünü bu cümlələrlə tamamlayır: "Yubiley tədbirdən Xələfli yaxşı, böyük əhəmiyyətli hadiyyələr sırasında qəzətindən qəzət"dir. Zənnimə, bunun da böyük ramzi mənası var. ... Xələfinin düşüncə mexanizmizə ahəngdar və əbadiyatla heşablanmış saatla çox bənzəyir". Beli, saat işleyir. Nə qədər əbədiyyət var, saat da ürəklərin ritmi kimi döyənəcək. Bu da Xələfinin düşüncə saatı. Bu saatın ahəngdar ritmini duymaq bize sonsuz estetik zövq bəxş edir.